



**Faiq Ələkbərli**  
*AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru*

#### IX Yazı

Azərbaycanın Qarabağ bölgəsində dünyaya gələn Baba bəy Şakirin (1780-1845) yaradıcılığında ictimai-siyasi və dini məsələlər xüsusi yer tutmuşdur. O, "Qasım bəy Zakirə" şeirlənde Qarabağda-Şuşada baş verən siyasi olaylardan bəhs etmiş, rusların istilasından sonra Quzey Azərbaycanda bəylərin, müdriklərin aşağılandığını, evəzində gedələnnin başa çıxarıldığını yazmışdır:

Vilayətdə urus olub ixtiyar,  
Eyləyib bir bina yoxdu görən kar,  
Tamam işlər olub cahilə bazar,  
Heyif bu vilayet, heyhatü heyhat!..

İş mühəvvəl olub oğul-uşağı,  
Getməsin xəyalın özə sayağa,  
Uca, şanlı bəylər düşüb torpağı,  
Olubdur dənilər alidərəcat!

Şakir açıq şəkildə yazırkı ki, rusların işgali Azərbaycanın Qarabağ bölgəsində xan əyyamindakı milli-dini dəyərlərə böyük zərər vurmuş, özbaşnalıq özünün en yüksək səviyyəsinə çatmışdı:

Kişilər var idi xan əyyamında,  
Əyləşmişdi hər kes öz məqamında,  
Beş yüz nəf olurdu hər kələmində,  
Handa idi onda belə həşərat.

Şair "Gəncüm ağıya" şeirində rus "zakon"larının (qanun) Azərbaycan xalqının milli-dini adətləri ilə uzlaşmamasından, yeni haqq-hesabın zərərindən bəhs etmişdi. O, yazırkı ki, buna dözməyən xalq ya rus işgalinə qarşı mücadilə aparır, ya da Vətəni tərk etməyə məcbur olurdu:

Nə oğru, nə xain, nə hiyləgəriz,  
Habelə vətənin tərkin eyləriz,  
Ellik ilə baş götürüb gedəriz,  
Hər birimiz bir diyara, ərz ele!

Şakirin bu şeirlərində açıq şəkildə görmək mümkündür ki, Quzey Azərbaycan xalqının təfəkküründə və həyat tərzində neqativ stereotiplərin yaranmasına səbəb çar Rusiyasının işgali olmuşdur. Məhz rus işgalindən sonra haqq-hesab etmiş, düzən pozulmuş, rüşvetxorluq baş alıb getmişdir. Deməli, SSRİ dövründə etibarən Azərbaycanın qızayının çar Rusiyası tərəfindən işgalinə haqq qazandırmış, uydurmadan başqa bir şey deyildi. Çünkü bu işgal Sovet Rusiyası ideoloqları və onların əlatları tərəfindən uydurudğu kimi "mütərəqqi" deyil, sözün həqiqi mənasında barbareliq mahiyyəti daşımışdır.

Azərbaycanın Qaracadağ mahalının Əhər qəsəbəsində anadan olmuş Əndəlib Qaracadağlı İrevan xanlığında mırzəlik

etmiş və şeirlər yazmışdır. Onun şeirlərində klassik əslub öz təsiiri daha çox qoruyub saxlasada, yeniliyə meyillilik də hiss olunur. O yazar:

**Aşıqəm, didar ku, ya kafərəm  
zünnar ku?**

Tutma sən xaric müsəlman-  
dan məni.

**Gümri tək boynuma sallam  
həlqeyi-geysulərin,**  
Salmasa o sərvəqəd ayrı gü-  
lüstandan məni.

Azərbaycanın Zəncan şəhərinin Hidəc kəndində dünyaya gələn Məhəmməd Hidəcinin (1853-1928) əsas əsərləri "Külyati-divani-Hidəci", "Risaleyi-du-

mədəniyyətinin davamçısı olmaqla yanaşı, yenilikçi-azad ruhlu bir mütəffəkir olan "H.Z.Şirvaninin fəlsəfi görüşlərinin əsasını panteizmle birləşmiş idealizm təşkil edir. Mütəffəkkir İslam diniనe inanırdı, lakin onu başqa müsəlman dindarlardan fərqləndirən başlıca cəhət bundan ibarət olmuşdur ki, o, dini ehkama fanatik və ortodoksal münasibət bəsləməmişdir. Onun dünyagörüşü üçün azadfikirlilik və başqa dinlər, təriqətlərə hörmət etmək hissi böyük üstünlük təşkil etmişdir". 8 Panteistlərdən hesab olunan H.Z.Şirvanı özünü dəfələrə nemətullahi təriqətinə məxsus şəxs kimi qələmə vermişdir. Şirvanı bu təriqətin əsas səciyyəvi cəhətini tərkidünyalığın lüzüm-

sūrlərdən də mehrum deyildir.

19-cu əsrə nemətullah təriqətinə H.Z.Şirvani kimi, meyil edən mütəffəkkirlərimizdən biri də Əlişah Təbrizi (Əsrar) olmuşdur. "Şairler bağı", "Şairlərin ləhcəsi" kitablarının məllifi olan Əsrarın 25 min beylik divanı da var. 13

**Azərbaycan Türk mütəffekkiri  
İsmayıllı bəy Qutqaşınının dünyagörüşündə də İsləm-Şərq mədəniyyətinə, o cümlədən sufiyyə və milli xüsusiyyətlərə uyğun təfəkkürün ön planda olmasına görürük. Belə ki, o, 1835-ci ildə Polşanın payxtaxı Varşavada fransız dilində qələmə alaraq nəşr etdirdiyi «Rəşid bəy və Səadət xanım» hekayəsində türk-müsəlman xalqının həyat tarzını Avropa-Qərb oxucularına**

Deməli, bu fikirləri ilə İ.Qutqaşınınlı «müsəlmanların evlənənədək gələcəkdə onların həyat yoldaşı olacaq qadınları görmək səadətindən məhrum olması» vəziyyətinə qarşı çıxmışdır. Onun fikrincə, bu cür ailə quranların ek-səriyyəti xoşbəxt olurlar. Halbuki, onların da başqa millətlər kimi, bir-birlərini tanışdırıb sonra ailə qurmaları çox yaxşı olardı. Bu baxımdan İ.Qutqaşınının əsərinin qəhrəmanları bir-birləri ilə gizlində deyil, açıq şəkildə görüşməyə qərar verirlər. Onlar hesab edirlər ki, yalnız bu şəkildə bir türk-müsəlman (şərq) ailəsi xoşbəxt ola bilər. Deməli, İsmayıllı bəy M.F.Axundzadədən 15-20 il önce xalqı yeni məzmunlu ədəbiyyatla maarifləndirmək arzusunda ol-

## Azərbaycan Türk fəlsəfi və ictimai fikrinin inkişaf yolları (XIX yüzil)



xaniyyə", "Şərhi-məzmun"dur. Hidəcinin yaradıcılığında fəlsəfi məsələlər üstünlük təşkil edir.

**Mən baxaram hər kimə, görəm onu,  
Bir kəsa bənzər, ola doqquz donu.  
Vacib məmkün həsəbi-etiбар,  
Burda tapar ferq, əya huşyar!  
Güzgü və üz bir-birinə oxşadı,  
Bəzi azib güzgüyə də 'üz' dedi.  
Bu söze baver yoxu əhli-kəlam,  
Mən də əqidəm bu deyil, ey bəlam!**

Yaxud da:

**Vahid əger olmaya, olmaz ədəd,  
Eyləməyib bu sözü bir kimsə rəd.  
Hər ədədə baxdə baxıb vahidə,  
Bu sözü olmaz deyesən zahidə.**

Azərbaycanın Şamaxı şəhərində ruhani ailəsində dünyaya gəlib Ciddə də dəfn olunan Hacı Zeynalabidin Şirvani (1779-1838) ömrünün böyük hissəsini Əfşanistan, İraq, Türkiyə, Misir, Suriya, Hindistan, Orta Asiya və digər ölkələrdə səyahətlərə keçirmişdir. 7 O, "Səyahət çiçəkləri" ("Riyazü-s-səyahə"), "Səyahət bağıları" ("Hədaiyiqü-s-səyahə"), "Səyahət bağı" ("Bustanü-s-səyahə") kitablarında həm gəzdiyi ölkələrin coğrafi vəziyyəti, adət-ənənələri, dini-fəlsəfi cərayanları (məzdəkilik, hürufilik, neqşbəndilik, ismaililik, nurbəxşilik, zeydilər, vəhabilər, qədərilər, bektaşılər, safilər, mövləvilər və b.) haqqında məlumatlar vermiş, həm də dəyərləri fəlsəfi-ictimai fikirlər iştirai sürmüştür.

Hesab edirik ki, Şərq-İslam

suzluğunu və real dünyada təbəlliyyin, fealiyyətsizliyin mənəsizliyini, bir sözə, nikbinliyin, optimizmin vacibliyini, eyni zamanla sadəliyin, səmimliyin önemliliyi və ikiüzlülüyə qarşı düşmənçiliyi, xüsusile qeyd edirdi. 9 Şirvani yazır: "Bu təlim bəzi sufi təlimlərinin əleyhinədir. Çünkü onların əksəriyyəti işləməkdən və sənət kəsb etməkdən boyun qaçırmaga lazıim bılıb, dünyəvi işlərlə məşguliyətdən uzaqlaşmağı zəruri sayırlar".

H.Z.Şirvanının fəlsəfi görüşləri "Riyazü-s-səyahə" və "Bustanü-s-səyahə" əsərlərinin bir sıra bölmələrində öz əksini tapmışdır ki, burada da daha çox sufilik, nemətullahlik və digər təriqətlərə münasibətdən, eləcə də varlıq, idrak, ruh və materiya kateqoriyalarına baxışlarından bəhs olunur. O, real maddi aləmin mövcudluğunu qəbul etməklə yanaşı, onun mövcud olmasının səbəbini bər tərəfdən ilahi qüvvə ilə əlaqələndirir, digər tərəfdən isə, Allahı real olan aləmdə görür, maddi aləmi, onun şəyələrini və hadisələrini ilahileşdirir. Əhməd Əminzadə "Azərbaycan fəlsəfi və ictimai fikri-siyasi fikir tarixindən XVII əsr və XIX əsrin birinci rübü" adlı doktorluq dissertasiyasında H.Z.Şirvanının fəlsəfi ərsindən bəhs edərən yazırdı ki, o, varlıq məsələsində dərha çox panteist mövqə tutmuşdur. 11 İzzət Rüstəmova görə də, H.Z.Şirvanının dünyagörüşü bütövlükde idealist xarakterdə olsa da, o, bir çox materialist, mütərəqqi panteist ün-

**çatdırmaq istəmişdir. Bir çox tədqiqatçı-alimlər (S.Mümtaz, S.Behbudov, C.Qəhrəmanov, Ə.Tahirzadə və b.) hesab edirlər ki, bu hekayə Qərb mədəniyyətinin təsiri altında yazılmış ilk Azərbaycan Türk nəşridir. Zənnimizcə, burada səhəbat Qərb mədəniyyətinin təsirindən deyil, dəha çox türk-müsəlman xalqının həyat tərzinin qərbsayağı hekayə formasında çatdırılmışından gedir. Hər halda «Rəşid bəy və Səadət xanım» hekayəsində müəllif İsləm-Türk, ümumilikdə İsləm Şərqi mühitindən əsasən kənara çıxmamışdır.**

Onun bu hekayəni yazamaqda əsas məqsədi Qərb dünyasının gerilikçi, mühafizəkar, barbar hesab etdiyi İsləm-Türk, ya da Şərq mühitində əslində vəziyyətin əvvəller heç də belə olmadığını, sadəcə son zamanlarda geriləmələrin olmasını ortaya qoymaq idi. Bu səbəbdənki ki, Qutqaşını Qərb oxucularına təqdim etdiyi bu hekayənin məqsədinin onlar tərafından doğru anlaşılmış üçün, bəzi izahlar vermişdir. Bu anlaşımda mütəffəkkir Avropanın kişili oxucularına müraciət edərək, bu hekayənin gerçek olduğunu onlara inandırmağa çalışmışdır.

14 Eyni zamanda, o, üzünü Qərb xanımlarına da tutaraq yazdı ki, müsəlman ölkələrindəki qadınlar onlar kimi sərbəst deyiller. Qapalı həyat tərzini sürən Şərq xanımlarına namərəm kişilərlə danışmaq qəti qadağandır. Halbuki, Qərbə xanımlar bu mənada heç bir sıxıntı çəkmirlər.

muşdu. Bunu, 1846-ci ildə M.F.Axundzadənin İ.Qutqaşınının bu əseri ilə tanış olduqdan sonra yazdıığı fikirlər də təsdiqləyir.

İ.Qutqaşınının qələmə aldığı «Səfərnəmə» əsəri isə onun İsləm dininə münasibəti baxımdan çox maraqlı və əhəmiyyətli dir. O, İsləm dininə sadıq bir müsəlman olmaqla yanaşı, müeyyən qədər sufiliyə də meyil göstərmişdir.

19-cu əsrə yaşamış mütəffəkkirlərimizdən biri də İ.Qutqaşınının qardaşı Hacı Yəhya Qutqaşını olub. O inanırdı ki, Allah sevgisi insanın daxili mahiyəti ilə bir vəhdət təşkil edir. Y.Qutqaşını öz dövründə "İslamın şəyxlər şəyxi, bilicilərin və görkəmləri adamların xaqanı, iki məsləkin başçısı, millətin və dinin alovu" tərənnümcüsü kimi tanınmışdır. 17 Y.Qutqaşını "Hüsni xü'l" (1844) əsərində yazdı ki, "bəlkə bir adam iki şey üzrə xəlq olunubdur: biri gözdür və biri ruhdur. Bu gözü baş gözüyle mümkündür görmək, ruhi dəxi qəlb gözüyle mümkündür görmək. Bundan hər birinə iki yaxşı xisət və iki bəd xisət verilibdir. Birinə hüsni-xü'l deyərlər – surəti-batinder. (necə ki, zahiri-su-rətə hüsni-surət deyərlər). Pəs gərəkdir ki, zahirədə olan (iki göz, ağız, burun) hamısı hüsni-layiq və kəndi nəfsində yaxşı ola. Bələcə surəti-batinder dəxi bir vəqt yaxşı olur – dörd yaxşı qüvvət onda olursa: qüvvəti-elm, qüvvəti-qəzəb, qüvvəti-şəhvət və qüvvəti-ədəl". 18 Onlardan hər birinin ayri-ayrılıqda mənalarını izah edən Y.Qutqaşını hesab edirdi ki, bu dörd keyfiyyəti özündə eks etdirən insan kamil insan ola bilər. Onun fikrincə, yaxşı xüsusiyyəti insan o kəsdir ki, elm, qəzəb, şəhvət və ədalət qüvvətində mötədil, ya da orta yol tutur. Çünkü bunların ifratı da, azlığı da insani bələlərə sürükleyir.

Y.Qutqaşınıya görə əxlaq gözəlliyyinə elm, helm, səbr, paklıq, hürriyyət, ədalət, qeyrətə yanaşı aşağıdakılardır: könlüünü yaxşı niyyətə kökləmək, təvazökarlıq, izzətliyik, himmətliyik, həyallilik, əfv elemək, adamların eyibini örtmək, təmənnasız yaxşılıq. Ona görə, hər bir müsəlman isə ixlas və əməldə, etiqadda, tətdə, imanda, Allaha ibadətdə tovhidə əsaslanmalıdır.